

Azərbaycan Xalq Cümhuriyyəti - 100

Keçmişini öyrənməyən gələcəyini qura bilməz!

Tarix təkrarlanır, odur ki, olmuşları öyrənib lazımi nəticə çıxarmaq və bir daha sahə etməmək üçün növbəti mərhələlərdə nəzərə almaq vacibdir!

XX əsrin əvvəllərində Azərbaycan xalqı böyük zəhmət və qurbanlar bahasına dövlət müstəqilliyi qazandı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay oldu...

Ötən əsrin sonlarında qazanılan dövlət müstəqilliyi də eyni aqibəti yaşaya caqdı. Əgər ulu öndər Heydər Əliyev xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdaraq Azərbaycanı parçalanmaqdan, dövlət müstəqilliyini isə məhv olmadan xilas etməsəydi!

Uzun əsrlərdən sonra qazanılan və yaşıdalıan, əbədiliyə çevrilən dövlət müstəqilliyi hər birimiz üçün müqəddəs və əzizdir!

Varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini President İlham Əliyevin 16 may 2017-ci il tarixli sərəncamı ilə növbəti ildə təntənə ilə qeyd edəcəyik.

Sərəfli yubileyə hazırlıq dövründə müstəqilliyin özü və sonrakı taleyi ilə bağlı müxtəlif mətbü orqanlarında gedən məqalələrin kiçik bir qismini qazetimizdə dərc etməklə baş verənlərə yenidən diqqət çəkirik!

Oxumaq, bilmək və nəticə çıxarmaq üçün!

AZƏRİ OĞULLARINA!

27 nisan günü istiqlallarının həsratılı dağdar əziz vətəndaşlarımı xıtab edəcək bir mövqədə olsa idim, kəndilərinə söylərdim:

- Əziz vətəndaşlar, qəlblərimizin eyni nöqtədə düşümləndiyi bir gündə hüzurunuza çıxaraq size xıtab ediyoram. Sözlərimi iyi dinleyiniz, çünki onlar coşan bir qəlbin təessürleri və üşyan edən bir ruhun ilhamlarıdır. Əziz qardaşlarım, yeddi sənə kimi uzun bir zamanın ölüm və ələm dolu saatlarını göz yaşları ilə saydıq. Boynumuzda daşıduğumuz ağır plankaların mosmor kəsilmiş izləri var. Alınlarımız getdikcə yerə doğru əyilir. Sırtlarıımız gündən-günə qanburlaşır. Qəlblərimizdə boğazlanan quşların çırpinaraq qurtulmaq istəyən hali var.

Fəqət önmüzdəki yeddi sənənin birikdirdiyi qan və irinlə yoğrulmuş qalın pərdənin mavərasına nüfuz edən gözlərimiz hər şeyi bizim olan bir mazi görür. Qaib olmayan və istiqbala doğru qoşan bir mazi.. Öyle bir mazi ki, bütün təravət və gözəlliyi ilə bizi kəndisine doğru çəkiyor. Titreyən dodaqlarımız onu hörmətlə salamlayırlar.



Əziz qardaşlarım! Ağır bir kabusun altından qalxmaq üçün inləyib durduğunuzu görüyorum. Fəqət bilməm ki, inləməkdən bir şey çıxarı mı?.. Gözlerinizi bir az keçən əsrlərin içərilərinə doğru çeviriniz və orada vaxtılı eyni zillətin acısını dadmış

olan milletləri görünüz, onların nasıl xilas bulduqlarını bir az yoxlayınız. Orada almanları və italyanları görünüz. Orada lehləri, finləri və cəxləri görünüz. Onların getdikləri yollara diqqət edinizi. Əgər bunlar çox uzaqda isə, başınızı 3-5 sənəlik bir zəmanə təşkil edəcək qədər geri cəviriniz. Orada, yanı başınızda 7 dövlətlə mütadilə edən müzəffər öz irqdaş və millətdaşınızı görünüz və ibrət alınız!..

Fransız istilasından əvvəl: "Vətən ümumi aləmi-insaniyyətdir", "Fənn hürə olsun da, Almaniyada hər kim icrayi-hökümət edərsə etsin", - deyə alman şairi və ədiblərinin bu istila-dan sonra vətənpərvərlikdə bütün millətləri arxada buraxdıqlarına diqqət edinizi!..

Yurdumun xalqa xıtab edəcək vəziyyətdə olan müəllim və mübelliğləri! "Vətəni, həqiqi, ən mədəni dövlətin ölkəsi olmaq lazım gelir" deyən filosof Fixtenin "Vyana" izmehlalını mütəaqib sözündən nükül edərək "Alman dili möğlüb bir millətin lisanı olamaz, almanlar ya MƏHV olmağa və ya mübarizəyə məcburdurlar" fəryadını qopardığını və bu fəryaddan sonra da alman ədəbiyyatında yüksələn şahiqləri, əlbəttə, bilirsiniz! İştə biz də bu hadisədən dərs alalım və azəri cənuqlarına bütün imanımızla anlatalım ki: hər dörtlü vasitəyə müraaciət etmək surətileyə ruh və vicdanlarınıñizi fəth etmək istəyirlər müstövli millətə nəzərən azəri ədəbiyyatı hənuz

səidir. Rus kitabxanelərinə təhacüm edəcək olan azərilər tuzaqlara düşmüş siyasi avlар ədd edilə bilirlər. Orada ya ölüm var və yaxud ruslaşmaq! Unutmayın ki, doğan hər azəri cənüğü üçün də "maniyeyi-qayə" rusluqdur.

İlahi bir həyəcanla bağışan bir Fixte kimi, biz də nur, atəş və həyat saçılan sözlərlə millətə xıtab edəlim, deyəlim ki, kəndi kəndini düşün və kəndini bul!.. Bunun üçün ruhunun ta qəmərinə en!.. Fikrini, ruhunu batlaşdır, məfkurəni bul və kəndində məfkurəvi tərzi-təfəkkür və təəmmül oyandır!..

Almaniyalı filosof kimi, biz də məqbur və mühəqqəqə azəriləre xıtab edəlim, deyəlim ki, ey vətəndaş, milliyyət fikrini, milliyyət həyəcanını kəndində kökləşdir, ruhunu atəşlə və içindən doğacaq qüvvətlərlə yüksəlt!.. Bunları söyləyərkən də qorxmayalım və cəkinmeyelim, çünki "nəslisi-bəşəri təzlil və paymal ediləməz və nəslisi-bəşəri təzlil və paymal edən müstövliyə qarşı nəcib bir vətəndaş sükut edəməz! Bunun cəzası ölümmüdür? Gəlsin! Ölüm dən ləzzətli həyatda nə vardır? Yalnız ölüm dən əyilməyen, əzmi-iradəsindən ölüm qarşısında dönməyən insanlar ki, bir az qiyməti haizdir!"

Əvət, ey münəvvər gənclik, izmehlal uçurumlarında yuvarlanan avara və naümid olanlarımıza xilaskar və yeni bir ruh təlqin edəlim, deyəlim ki: "Ey millət, batını bir təcəd-

düd və milli vəhdətlə bütün qüvvətlərini topla, silkələn və qalx!"



Məni dinləyiniz, əziz vətəndaşlarım, həpinizə: məmərunuzdan - tüccarınıza, müəlliminizdən - tələbenizə, əmələnizdən - ustaniza, yeddi-nizdən - yetmişinizi qədər həpinizə and veriyor və yalvarıram, 27 nisanın əziz şəhidləri ilə bərabər, vaxtılı yurdun istiqlalını eyni ruslara qarşı müdafiə etmiş və bu gün əcnəbiyə şikar olan obaların, nəhrlerin, dağların hürriyyətini qanları ilə ödəmiş olan qəhrəman mücahidlərin səsləri bize bəğiriyor: "Yadımızı əxlatınıza əcdadınızdan aldığınız qədər saf və şərəflə olaraq tövdə ediniz", - deyir.

Əvət, əziz vətəndaşlar, biz bu toprağa həm sizdən əvvəl gəlib keçənlər, həm sizdən sonra gələcəklər, həm siz vücudə gətirənlər, həm sizin vücudə gətirdiklərinizle, həm mazi, həm atı ilə məzarların sükunəti, beşiklərin hərəkatı ilə mərbutuz! Və sənələrdən bəri siyah tullərə sararaq qətblərimizdə saxladığımız bayraqı təkrar göylərə qədər yüksəltmək bizim üçün bir namus borcudur!

Ərdoğan

"Yeni Qafqasiya" məcmuəsi,
27 nisan 1927, №10

P.S. Məqaləni redaksiyaya professor Şirməmməd Hüseyinov təqdim edib